

## Mülki müdafiə və hərbi səfərbərlik şöbəsi üzrə test tapşırıqları

1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində hansı şəxslər olan çağırışçılara verilir?

- A) 4 yaşınadək 3 və daha çox uşağı olan ana (ata olmadıqda)
- B) 5 yaşınadək 4 və daha çox uşağı olan ata (ana olmadıqda)
- C) 6 yaşınadək 3 və daha çox uşağı olan ana (ata olmadıqda)
- D) 7 yaşınadək 4 və daha çox uşağı olan ata (ana olmadıqda)
- E) 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ata olmadıqda)

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

2. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində hansı şəxslər olan çağırışçılara verilir?

- A) Başqa övladı olmayan I qrup əlil ata (yaxud qardaş)
- B) Başqa övladı olmayan III qrup əlil ana (yaxud ata)
- C) Başqa övladı olmayan II qrup əlil ata (yaxud bacı)
- D) Başqa övladı olmayan I qrup əlil ana (yaxud ata)
- E) Başqa övladı olmayan II qrup əlil ata (yaxud ana)

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

3. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hansı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar?

- A) Ezamiyyətdə olarkən və ezamiyyətə gedib-gələrkən
- B) Müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən
- C) Məzuniyyətdə olarkən və məzuniyyətə gedib-gələrkən
- D) Seminarlarda olarkən və seminarlara gedib-gələrkən

E) Konfransda olarkən və konfransa gedib-gəlarkən

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

4. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hansı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar?

A) Konfransda olarkən

B) İşə obyektlərində olarkən

C) Əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa)

D) Xidmətdə olarkən

E) Məzuniyyətdə olarkən

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

5. Hansı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilər?

A) İkinci dərəcəli ehtiyatda olanlar-hər dəfə 3 ayadək müddətə 2 dəfəyədək, lakin il ərzində 2 dəfədən çox olmayaraq

B) İkinci dərəcəli ehtiyatda olanlar-hər dəfə 2 ayadək müddətə 3 dəfəyədək, lakin il ərzində 3 dəfədən çox olmayaraq

C) İkinci dərəcəli ehtiyatda olanlar-hər dəfə 2 ayadək müddətə 3 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq

D) İkinci dərəcəli ehtiyatda olanlar-hər dəfə 4 ayadək müddətə 3 dəfəyədək, lakin il ərzində 2 dəfədən çox olmayaraq

E) İkinci dərəcəli ehtiyatda olanlar-hər dəfə 2 ayadək müddətə 4 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

6. Hansı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilər?

- A) Üçüncü dərəcəli ehtiyatda olanlar-1 ayadək müddətə 1 dəfə
- B) Üçüncü dərəcəli ehtiyatda olanlar-2 ayadək müddətə 2 dəfə
- C) Üçüncü dərəcəli ehtiyatda olanlar-2 ayadək müddətə 1 dəfə
- D) Üçüncü dərəcəli ehtiyatda olanlar-1 ayadək müddətə 2 dəfə
- E) Üçüncü dərəcəli ehtiyatda olanlar-3 ayadək müddətə 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

7. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlətin vəzifələri hansılardır?

- A) Səfərbərlik zamanı kütləvi informasiya vasitələrinin işə hazırlanması
- B) Səfərbərlik zamanı ianə obyektlərinin işə hazırlanması
- C) Səfərbərlik zamanı işə obyektlərinin işə hazırlanması
- D) Səfərbərlik zamanı ehtiyat materiallar fondunun işə hazırlanması
- E) Səfərbərlik zamanı kənd təsərrüfatı mallarının əhaliyə verilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli AR-nin Qanununu

8. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlətin vəzifələri hansılardır?

- A) Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini yoxlamaq
- B) Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini qiymətləndirmək
- C) Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini öyrənmək
- D) Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyəti ilə əlaqədar tədbirlər görmək
- E) Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini tənzimləmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli AR-nin Qanununu

9. Aşağıdakılardan hansı təsir dairəsindən əlavə, fəvqəladə hallar kimi təsnif edilir?

- A) Nəqliyyat vasitələrinin miqdarına
- B) İnsan tələfatının miqdarına
- C) Yaşayış binalarının miqdarına
- D) Ev heyvanlarının miqdarına
- E) Kənd təsərrüfatı mallarının miqdarına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

10. Aşağıdakılardan hansı təsir dairəsindən əlavə, fəvqəladə hallar kimi təsnif edilir?

- A) Köçürülməyə ehtiyacı olan və zədələnmiş əhalinin sayına
- B) Zərər çəkmiş nəqliyyat vasitələrinin miqdarına
- C) Köçürülməyə ehtiyacı olan qocaların və zədələnmiş nəqliyyat vasitələrinin miqdarına
- D) Köçürülməyə ehtiyacı olan yaralıların və zədələnmiş ev heyvanlarının sayına
- E) Zərər çəkmiş kənd təsərrüfatı mallarının miqdarına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

11. Aşağıdakılardan hansı təsir dairəsindən əlavə, fəvqəladə hallar kimi təsnif edilir?

- A) Dəymiş zərərin xarakterinə
- B) Dəymiş zərərin hesablanmasına
- C) Dəymiş zərərin sahəsinə
- D) Dəymiş zərərin miqyasına
- E) Dəymiş zərərin sayına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

12. Aşağıdakılardan hansı Mülki müdafiənin əsas xidmətlərinə aiddir?

- A) Avtomobil və aviasiya vasitələri, energetika, yanacaq, sürtkü materialları
- B) Təxirə salınmaz tədbirlər, rabitə, telefon, tibb, müşahidə postu
- C) Rabitə, kimya məhsulları, tibb ləvazimatları, energetika
- D) Maddi texniki təchizat, ticarət və energetika
- E) Yanğından mühafizə, kənd təsərrüfatı malları, iaşə otaqları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

13. Aşağıdakılardan hansı Mülki müdafiənin əsas xidmətlərinə aiddir?

- A) Kimya və Radiasiyadan mühafizə
- B) Tarix və elektromaqnitdən mühafizə
- C) Neytron selindən mühafizə
- D) Döyüş postunun mühafizəsi
- E) Müşahidə postunun mühafizəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

14. Mülki müdafiə qüvvələrinin əsasını hansı qüvvələr təşkil edir?

- A) Enerjetika qoşunları
- B) Xüsusi qoşunlar
- C) Rabitə qoşunları
- D) Quru qoşunları
- E) Mülki müdafiənin qoşun hissələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

15. Mülki müdafiə qüvvələrinin əsasını hansı qüvvələr təşkil edir?

- A) Baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla mülki müdafiənin xüsusi vəzifələrinin yerinə yetirilməsinə cəlb olunana müxtəlif məqsədli dəstələr
- B) Baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla mülki müdafiənin xüsusi vəzifələrinin yerinə yetirilməsinə cəlb olunana müxtəlif ümumi məqsədli dəstələr
- C) Baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla mülki müdafiənin xüsusi vəzifələrinin yerinə yetirilməsinə cəlb olunana müxtəlif dəstələr
- D) Baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla mülki müdafiənin xüsusi vəzifələrinin yerinə yetirilməsinə cəlb olunana müxtəlif xüsusi dəstələr
- E) Baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla mülki müdafiənin xüsusi vəzifələrinin yerinə yetirilməsinə cəlb olunana müxtəlif hərbiləşmiş dəstələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

16. Hərbiləşməmiş mülki müdafiə dəstələrinə hansı vətəndaşlar cəlb edilmir?

- A) I və III qrup əlillər
- B) I və II qrup əlillər
- C) II və III qrup əlillər
- D) I və IV qrup əlillər
- E) II və IV qrup əlillər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

17. Hərbiləşməmiş mülki müdafiə dəstələrinə hansı vətəndaşlar cəlb edilmir?

- A) Hamilə və 6 yaşınadək uşağı olan qadınlar
- B) Hamilə və 7 yaşınadək uşağı olan qadınlar
- C) Hamilə və 8 yaşınadək uşağı olan qadınlar
- D) Hamilə və 9 yaşınadək uşağı olan qadınlar
- E) Hamilə və 10 yaşınadək uşağı olan qadınlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

18. Hərbişməmiş mülki müdafiə dəstələrinə hansı vətəndaşlar cəlb edilmir?

- A) 7 yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar
- B) 6 yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar
- C) 5 yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar
- D) 4 yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar
- E) 3 yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

19. Mülki müdafiə dəstələri yerinə yetirdiyi vəzifələrə görə hansı dəstələrə bölünür?

- A) Ərazi dəstələri
- B) Kimyəvi təhlükəli obyektlərdə ixtisaslaşdırılmış dəstələr
- C) Hərbişmiş xüsusi dəstələr
- D) Qəza xilasetmə tibb dəstələri
- E) Yığma komandalar, rabitə qoşunları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

20. Mülki müdafiə dəstələri yerinə yetirdiyi vəzifələrə görə hansı dəstələrə bölünür?

- A) Özünü müdafiə dəstələri
- B) Kənd təsərrüfatı mühafizə dəstələri
- C) Xidmət dəstələri
- D) Özünü mühafizə dəstələri
- E) Mühəndis dəstələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

21. Mülki müdafiə dəstələri yerinə yetirdiyi vəzifələrə görə hansı dəstələrə bölünür?

- A) Hərbiləşmiş mülki müdafiə dəstələri
- B) Fövqəladə hallar zamanı mühafizə etmə dəstələri
- C) Kəndləri mühafizə edən mülki müdafiə qoşunları
- D) Obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri
- E) Ərazilərdə xüsusi məqsədli hərbiləşmiş dəstələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

22. Aşağıdakılardan hansı ümumi məqsədli dəstələrin tərkibinə aiddir?

- A) Yığma komandalar, kəşfiyyat dəstələri
- B) Mülki müdafiə qoşunları, xüsusi məqsədli dəstələr
- C) Xidmət dəstələri, özünü mühafizə dəstələri
- D) Mühəndis dəstələri, ərazi dəstələr
- E) Yığma komandalar, xilasetmə komandaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

23. Aşağıdakılardan hansı ümumi məqsədli dəstələrin tərkibinə aiddir?

- A) Yığma kəşfiyyat dəstələri
- B) Yığma mexanizasiya dəstələri
- C) Yığma mühəndis dəstələri
- D) Yığma hərbiləşmiş dəstələr
- E) Yığma rabitə dəstələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov



24. Aşağıdakılardan hansı Rayon qərargahının əsas vəzifələrindən biridir?

- A) Rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetrilməsini təşkil etmək
- B) Rayonun özünü müdafiə planlarının hazırlanması və yerinə yetirilməsi
- C) Rayonun özünü mühafizə və təxliyyə planın hazırlanması
- D) Rayonun qəza xilasetmə planlarının hazırlanması və yerli özünü müdafiə dəstələri tərəfindən icra edilməsi
- E) Rayonun evakuasiya planını hazırlamaq, əhaliyə ilk tibbi yardım qaydalarını öyrətmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

25. Aşağıdakılardan hansı Rayon qərargahının əsas vəzifələrindən biridir?

- A) Müdafiə və mühafizə işlərinə rəhbərlik etmək
- B) Rabitə və mühafizə işlərini təşkil etmək
- C) Rabitə və mühəndis işlərini təşkil etmək
- D) Kəşfiyyatı təşkil etmək və rəhbərlik etmək
- E) Fərdi mühafizə vasitələri ilə təmin etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

26. Aşağıdakılardan hansı Rayon qərargahının əsas vəzifələrindən biridir?

- A) Əhalini mühafizə etmək üçün fərdi mühafizə vasitələri ilə təmin etmək
- B) Əhalini və kənd təsərrüfatı mallarının mühafizə edilməsi üçün tədbirlər planı hazırlamaq
- C) Xalq təsərrüfatını, güc strukturlarını havadan mühafizə etmək
- D) Obyektləri və müəssisələri düşmən sursatlarından müdafiə etmək
- E) Əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi silahlardan mühafizə etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

27. Aşağıdakılardan hansı Rayon qərargahının əsas vəzifələrindən biridir?

- A) Mülki müdafiə xidmətləri və dəstələrinin şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək
- B) Mülki müdafiə qoşunlarının hazırlığını təşkil etmək
- C) Ümum məqsədli dəstələrin hazırlanması üçün tədbirlər planının hazırlanması
- D) Xilasetmə dəstələrinin iş planlarını hazırlamaq
- E) Qəza xilasetmə qüvvələrinin hazırlanması üzrə tədbirlər planının hazırlanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

28. Aşağıdakılardan hansı Rayon qərargahının əsas vəzifələrindən biridir?

- A) Rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığını təşkil etmək
- B) Rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığını təmin etmək
- C) Rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığını müşahidə etmək
- D) Rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiəyə hazırlığına nəzarət etmək
- E) Rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığını müdafiə etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

29. Aşağıdakılardan hansı rabitə xidmətinin işçilərinin vəzifələrinə aiddir?

- A) MM dəstələrinin xüsusi hazırlığını nəzarətdə saxlayır
- B) Epidemiyə əleyhinə sanitariya xidmətlərini yerinə yetirir
- C) Mülki müdafiə siqnallarının verilməsini təşkil edir
- D) MM qərargahının işlərini müşayiət edir
- E) Yanğından mühafizəni təşkil edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

30. Aşağıdakılardan hansı rabitə xidmətinin işçilərinin vəzifələrinə aiddir?

- A) Ərazidə fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir

- B) Rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir
- C) Bölgələrdə fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir
- D) Ölkə ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir
- E) Respublika ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

31. Aşağıdakılardan hansı rayon baş həkiminin vəzifələrinə aiddir?

- A) Tibb işçilərinin biliklərini öyrənir
- B) Tibb işçilərinin yeni nəaliyyətlərini nəzərdə saxlayır
- C) Tibb işçilərinin yeni ixtisas almalarını nəzarətdə saxlayır
- D) Tibb işçilərinin ixtisasını yoxlayır
- E) Tibb dəstələrinin ixtisas hazırlığını təmin edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

32. Aşağıdakılardan hansı rayon baş həkiminin vəzifələrinə aiddir?

- A) Zərər çəkmiş zədələnmə ocağından çıxarılan insanların qəbul edilməsi və müalicəsi üçün otaqları hazırlayır
- B) Zərər çəkmiş zədələnmə ocağından çıxarılan insanların qəbul edilməsi və müalicəsi üçün müalicə kursları hazırlayır
- C) Zərər çəkmiş zədələnmə ocağından çıxarılan insanların qəbul edilməsi və müalicəsi üçün sığınacaqlar hazırlayır
- D) Zərər çəkmiş zədələnmə ocağından çıxarılan insanların qəbul edilməsi və müalicəsi üçün binaları hazırlayır
- E) Zərər çəkmiş zədələnmə ocağından çıxarılan insanların qəbul edilməsi və müalicəsi üçün daldanacaqları hazırlayır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

33. Aşağıdakılardan hansı yanğından mühafizə xidmətinin vəzifələrinə aiddir?

- A) Mühəndis dəstələri hazırlamaqdan
- B) Xilasetmə dəstələr hazırlamaqdan
- C) Yanğınsöndürən dəstələr hazırlamaqdan
- D) Özünümühafizə dəstələri hazırlamaqdan
- E) Sualtı dalğıc dəstələrin hazırlamaqdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

34. Aşağıdakılardan hansı yanğından mühafizə xidmətinin vəzifələrinə aiddir?

- A) Yanğına qarşı sanitariya tədbirlərinin həyata keçirilməsi
- B) Yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən
- C) Yanğına qarşı ştat vasitələrdən istifadə etmə tədbirlərinin hazırlanması
- D) Yanğına qarşı su ehtiyatının toplanmasını həyata keçirmək
- E) Yanğın söndürmə vasitələrinin sazlığını yoxlamaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

35. Aşağıdakılardan hansı ərzaq və paltarla təchizat xidmətinin vəzifələrinə aiddir?

- A) İctimai iaşə və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici vasitələrdən mühafizəsini təşkil etmək
- B) İctimai ianə və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici vasitələrdən mühafizəsini təşkil etmək
- C) İctimai yerlərdə və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici vasitələrdən mühafizəsini təşkil etmək
- D) İctimai mağazalarda və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici vasitələrdən mühafizəsini təşkil etmək
- E) İctimai mərkəzlərdə və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici vasitələrdən mühafizəsini təşkil etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

36. Aşağıdakılardan hansı ərzaq və paltarla təchizat xidmətinin vəzifələrinə aiddir?

- A) Rayonun Mülki müdafiə dəstələrinin şəxsi heyətini əl vasitələri ilə təmin edir
- B) Rayonun Mülki müdafiə dəstələrinin şəxsi heyətini isti geyimlə təmin edir
- C) Rayonun Mülki müdafiə dəstələrinin şəxsi heyətini fərdi mühafizə vasitələri ilə təmin edir
- D) Rayonun Mülki müdafiə dəstələrinin şəxsi heyətini silahla təmin edir
- E) Rayonun Mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

37. Səfərbərlik hazırlığının və səfərbərliyin əsas prinsipi hansıdır ?

- A) Əlaqəli rəhbərlik
- B) Ümumi rəhbərlik
- C) Fərdi rəhbərlik
- D) Mərkəzləşdirilmiş rəhbərlik
- E) Birbaşa rəhbərlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

38. Azərbaycan Respublikası Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsinə aid olanı göstərin

- A) Təşkilatlarda hərbi uçotun vəziyyəti hesabatının aparılması
- B) Təşkilatlarda əsgərlərin hazırlığının yoxlanılması
- C) Təşkilatlarda şəxsi heyətinin hazırlığının yoxlanılması
- D) Təşkilatlarda zabidlərin hazırlığının yoxlanılması
- E) Təşkilatlarda hərbi uçotun vəziyyəti barədə məlumatların yoxlanılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Çağırışçılarının və hərbi vəzifəliyə hərbə uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

39. Kadrlar orqanları aşağıda göstərilən hansı uçotu aparır?

- A) Səfərbərlik xidməti tərəfindən
- B) Hərbi uçotu
- C) Məxfi məlumatların uçotu
- D) Tam məxfi məlumatların uçotu
- E) Əsgərlərin uçotunu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Çağırışçılarının və hərbi vəzifəliyə hərbə uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

40. İşə yeni qəbul edilmiş çağırışçılar haqqında məlumatlar səfərbərlik orqanlarına nə vaxt təqdim olunur?

- A) Ayda bir dəfə
- B) Rübədə bir dəfə
- C) İldə bir dəfə
- D) Həftədə bir dəfə
- E) Yarımildə bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Çağırışçılarının və hərbi vəzifəliyə hərbə uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

41. İşdən azad olunmuş çağırışçılar haqqında məlumatlar səfərbərlik orqanlarına nə vaxt təqdim olunur?

- A) Həftədə bir dəfə
- B) Yarımildə bir dəfə
- C) Ayda bir dəfə
- D) Rübədə bir dəfə
- E) İldə bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Çağırışçılarının və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

42. Təhsil almaqdan azad olunmuş çağırışçılar haqqında məlumatlar səfərbərlik orqanlarına nə vaxt təqdim olunur?

- A) Həftədə bir dəfə
- B) Ayda bir dəfə
- C) Yarımildə bir dəfə
- D) Rübədə bir dəfə
- E) İldə bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Çağırışçılarının və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

43. Səhhətində baş vemiş dəyişikliklərlə bağlı çağırışçılar haqqında məlumatlar səfərbərlik orqanlarına nə vaxt təqdim olunur?

- A) Həftədə bir dəfə
- B) İldə bir dəfə
- C) Yarımildə bir dəfə
- D) Rübədə bir dəfə
- E) Ayda bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Çağırışçılarının və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

44. Hərbi uçotun aparılmasına dair 2 nömrəli əlavə hansıdır?

- A) Hərbi uçotun və səfərbər edilmə vəziyyətinin yoxlanması jurnalı
- B) Hərbi uçotun və təlim olunma vəziyyətinin yoxlanması jurnalı
- C) Hərbi uçotun və bron edilmə vəziyyətinin yoxlanması jurnalı

D) Hərbi uçotun və tərxis edilmə vəziyyətinin yoxlanması jurnalı

E) Hərbi vəzifəsi və bron edilmə vəziyyətinin yoxlanması jurnalı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Çağırışçılarının və hərbi vəzifəliyə hərbə uçotunun aparılması qaydası. Azərbaycan Respublikasının Nazirlər Kabineti. № 76. 08.05.2013

45. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının çağırış üzrə hərbi xidmətkeçməsi və ehtiyatda olması üzrə vəzifələrin yerinə yetirilməsi necə adlanır?

A) Hərbi vəzifə

B) Hərbi xidmət

C) Hərbi qeydiyyat

D) Hərbi uçot

E) Ehtiyatda xidmət

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

46. Hərbi vəzifəliyə kimlər hesab olunur?

A) Ehtiyata keçirilmiş gizirlər

B) Ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları

C) Ehtiyatda keçirilmiş müddətli hərbi qulluqçular

D) Ehtiyata keçirilmiş qadın hərbi qulluqçuları

E) Ehtiyata keçirilmiş çağırışçılar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

47. Ehtiyata keçirilmiş hərbi vəzifəliyə hərbə qeydiyyatını hansı orqan yerinə yetirir?

A) Yerli bələdiyyə orqanlarına



- B) Müdafiə Nazirliyi
- C) Müvafiq icra hakimiyyəti orqanı
- D) Nazirlər Kabineti
- E) Milli Məclisin xüsusi şöbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

48. Hərbi vəzifəli və çağırışçılar yaşayış yerini hansı müddətə qədər dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalıdır?

- A) 6 ay
- B) 5 ay
- C) 4 ay
- D) 3 ay
- E) 2 ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

49. Hərbi vəzifəli və çağırışçılar yaşayış yerini hansı müddətə qədər dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyata durmalıdırlar?

- A) 9 ay
- B) 12 ay
- C) 5 ay
- D) 6 ay
- E) 3 ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

50. Hərbi qulluqçular hansı müddətədək sərəncamda olurlar?

- A) Xəstəliyə görə 3 aydan artıq müalicədə olduqda
- B) Xəstəliyinə görə 4 aydan artıq müalicədə olduqda
- C) Xəstəliyinə görə 5 aydan artıq müalicədə olduqda
- D) Xəstəliyinə görə 6 aydan artıq müalicədə olduqda
- E) Xəstəliyinə görə 7 aydan artıq müalicədə olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

51. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının toplanışlara çağırışı və toplanış keçməsi hansı vəzifənin yerinə yetirilməsinə aiddir?

- A) Hərbi xidmət
- B) Hərbi vəzifə
- C) Ehtiyatda xidmət
- D) Hərbi qeydiyyat
- E) Hərbi uçot

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

52. Çağırışçı kimə deyilir?

- A) İlkin hərbi qeydiyyatda alınmış, hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək kişi cinsli vətəndaşlar
- B) İlkin hərbi qeydiyyatda alınmamış, hərbi xidmət keçmiş 18 yaşından 37 yaşınadək kişi və qadın cinsli vətəndaşlar

- C) İlkin hərbi qeydiyyat alınmış, hərbi xidmət keçmiş 18 yaşından 40 yaşınadək qadın cinsli vətəndaşlar
- D) İlkin hərbi qeydiyyata alınmamış, hərbi xidmət keçməmiş 18 yaşından 37 yaşınadək kişi cinsli vətəndaşlar
- E) İlkin hərbi qeydiyyata alınmamış və hərbi xidmət keçməmiş 18 yaşından 40 yaşınadək kişi cinsli vətəndaşlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

53. Hərbi vəzifəli olmayanlar hansı hərbi qulluqçulara deyilir?

- A) Hərbi qeydiyyata götürülmüş, lakin xidməti uyğunsuzluqla istefaya buraxılmış vətəndaşlar
- B) Hərbi qeydiyyata götürülmüş, lakin vəzifəsi olmayan vətəndaşlar
- C) Hərbi qeydiyyata götürülməli olmayan vətəndaşlar
- D) Hərbi qeydiyyata götürülməli olmayan, lakin ehtiyata keçirilmiş vətəndaşlar
- E) Hərbi qeydiyyata götürülmüş, lakin ehtiyata keçirilmiş vətəndaşlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

54. Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar necə adlanır?

- A) Hərbi vəzifəli
- B) Hərbi qeydiyyata götürülməli olan vətəndaşlar
- C) Müddətli həqiqi hərbi qulluqçular
- D) Hərbi qeydiyyata götürülməli olmayan vətəndaşlar
- E) Çağırışçılar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

55. İlkin hərbi qeydiyyatata alınmalı olan vətəndaşlar çağırış vərəqələrində göstəriləyi ünvana gəldikdə hansı sənədləri təqdim edirlər?

- A) Ailə tərkibi haqqında arayış, tərcümeyi hal, təhsil haqqında sənəd, 6 ədəd 3x4 sm fotosəkil
- B) Ailə vəziyyəti ilə əlaqədar arayış, nigah haqqında şəhadətnamə, sığorta haqqında ilkin məlumatlar, şəxsiyyət vəsiqəsi
- C) Doğum haqqında şəhadətnamə, sığorta haqqında arayış, 6 ədəd 3x4 sm fotosəkil
- D) Tərcümeyi hal, nigah haqqında arayış, təhsil haqqında sənəd
- E) İş yerindən arayış, tərcümeyi hal, sağlamlıq haqqında arayış, nigah haqqında şəhadətnamə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

56. Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatata alınması necə adlanır?

- A) Hərbi uşot ixtisası
- B) Hərbi vəzifə
- C) Hərbi xidmət
- D) Ehtiyatda xidmət
- E) Hərbi qeydiyyat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

57. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən hansı müddətədək hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir?

- A) 10 gün ərzində
- B) 11 gün ərzində
- C) 12 gün ərzində

D) 15 gün ərzində

E) 20 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

58. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına neçə gün müddətinə məlumat verməlidir?

A) 5 gün ərzində

B) 7 gün ərzində

C) 10 gün ərzində

D) 15 gün ərzində

E) 20 gün ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

59. Hərbi vəzifəlilər və çağırışçılar öz soyadının, adının, atasının adının dəyişdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına hansı müddətədək məlumat verməlidir?

A) 3 gün ərzində

B) 5 gün ərzində

C) 7 gün ərzində

D) 10 gün ərzində

E) 15 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

60. Tibbi-sosial ekspert komissiyaları sađlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində müvafiq icra hakimiyyəti orqanına hansı müddət ərzində məlumat verməlidir?

- A) 20 gün ərzində
- B) 15 gün ərzində
- C) 10 gün ərzində
- D) 8 gün ərzində
- E) 7 gün ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

61. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanın dəyişdirilməsinə yalnız təsdiqedicə sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bir şərtlə ki, çağırışçı:

- A) İctimai işlərlə əlaqədar ezamiyyətə göndərilsin
- B) Təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə işə göndərilmiş olsun
- C) Mülki müdafiə üzrə əhəmiyyətli tapşırıqlar icra etsin
- D) Xarici ölkələrə elmi işi ilə əlaqədar ezamiyyətə göndərilsin
- E) Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilsin

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

62. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına hansı hallarda gəlməmək üzürlü səbəb ola bilər?

- A) Ezamiyyətdə olduğuna görə
- B) Fövqəladə və ya digər qarşısı alına bilinməyən hallara görə
- C) Ailə vəziyyəti ilə əlaqədar məzuniyyətdə olduğuna görə
- D) Elmi işini müdafiə etdiyinə görə
- E) Xarici ölkələrdə müalicə aldığına görə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

63. Tibbi müayinədən keçmiş çağırışçılara hərbi həkim komissiyası nə elan edir?

- A) Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab etməklə çağırışa möhlət verilməsi haqqında
- B) Sülh dövründə yararsız, müharibə dövründə yararsız hesab etməklə çağırışa möhlət verilməsi haqqında
- C) Müharibə dövründə yararsız, sülh dövründə məhdud yararlı hesab etməklə çağırışa möhlət verilməsi haqqında
- D) Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararlı hesab etməklə çağırışa möhlət verilməsi haqqında
- E) Müharibə dövründə həqiqi hərbi xidmətə məhdud yararlılıq hesab etməklə, çağırışa möhlət verilməsi haqqında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

64. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon çağırış komissiyasının hansı qərarına əsasən verilir?

- A) Azərbaycan Respublikasının Əmlak komitəsində fəaliyyətinə görə
- B) Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyində hüquq işlərinə görə
- C) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil fəaliyyətinə görə
- D) Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elmi Şuranın katibliyinə görə
- E) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İqtisadi fəaliyyətinə görə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

65. Hərbi Andın mətnini hansı orqan təsdiq edir?

- A) Azərbaycan Respublikası Müdafiə Nazirliyi

- B) Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyi
- C) Azərbaycan Respublikası Nazirlər Kabineti
- D) Azərbaycan Respublikasının Milli Məclisi
- E) Azərbaycan Respublikası Prezident Aparatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

66. "Hərbi And" Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hansı nizamnaməsində göstərilmişdir?

- A) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələri
- B) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi
- C) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnamələri
- D) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi
- E) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

67. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar?

- A) Öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə ən azı 8 il xidmət etmiş kadr zabitlər
- B) Öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə ən azı 10 il xidmət etmiş kadr zabitlər
- C) Öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə ən azı 12 il xidmət etmiş kadr zabitlər
- D) Öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə ən azı 15 il xidmət etmiş kadr zabitlər
- E) Öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə ən azı 20 il xidmət etmiş kadr zabitlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı



68. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti neçə aydan çox ola bilməz?

- A) 12 aydan çox
- B) 14 aydan çox
- C) 15 aydan çox
- D) 18 aydan çox
- E) 24 aydan çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti haqqında» əsasnamə (Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli qanunu), Bakı-2016, «Hüquq ədəbiyyatı» nəşriyyatı

69. Səfərbərlik hazırlığı və səfərbərliyin əsas prinsipləri hansılardır?

- A) Səfərbərlik hazırlığında hüquqi tənzimləmə
- B) Səfərbərliyin elmi təminatlığı
- C) Səfərbərliyin dövlət hakimiyyəti orqanlarının hərbi uçotunun təşkili
- D) Səfərbərliyin metodiki təminatlığı
- E) Kompleks yanaşma və qarşılıqlı razılaşma

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli AR-nin Qanununu

70. Azərbaycan Respublikası iqtisadiyyatının, həmçinin təşkilatların səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası hansı orqan tərəfindən müəyyən olunur?

- A) Azərbaycan Respublikası Milli Məclisi
- B) Azərbaycan Respublikası Nazirlər Kabineti
- C) Müvafiq icra hakimiyyəti orqanı
- D) Azərbaycan Respublikası Müdafiə Nazirliyi
- E) Yerli bələdiyyə orqanları

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli AR-nin Qanununu

71. Səfərbərlik orqanının rəhbərləri və səfərbərlik işçiləri kimə tabe olurlar?

- A) Yerli bələdiyyə orqanlarının rəhbərlərinə
- B) Müdafiə Nazirliyinin əməkdaşlarına
- C) İdarə və müəssisələrin rəhbərlərinə
- D) Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə
- E) Nazirlər Kabinetinin əməkdaşlarına

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli AR-nin Qanununu

72. Nəzərdə tutulmuş orqanlara müvafiq məlumatlar telefon rabitəsi vasitəsilə ötürüldükdə həmin gün hansı müəyyən olunmuş söz əsasında yerinə yetirilir?

- A) Parol-"gücləndirilmiş cümlə və ya ifadə"
- B) Parol-"mürəkkəb söz birləşməsi"
- C) Parol-"gücləndirilmiş söz birləşməsi, ifadə"
- D) Parol-"şərtləşdirilmiş söz birləşməsi"
- E) Parol-"şərtləşdirilmiş ifadə"

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Hərbi nəqliyyat vasitələrinin uçotu qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı

73. "Hərbi nəqliyyat vasitələrinin uçotu qaudaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı nə vaxt qüvvəyə minib?

- A) 04.04.2006-cı il, 96 nömrəli qərar
- B) 14.05.2008-cı il, 96 nömrəli qərar
- C) 24.06.2009-cı il, 96 nömrəli qərar
- D) 28.07.2010-cı il, 96 nömrəli qərar

E) 13.09.2011-cı il, 96 nömrəli qərar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Hərbi nəqliyyat vasitələrinin uçotu qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı

74. Uçotun aparılmasına nəzarəti təmin etmək məqsədilə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən hansı müddətədək dövlət qeydiyyatından çıxarılmış nəqliyyat vasitələr haqqında məlumatı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin idarələrinə göndərirlər?

- A) 1 gündən bir
- B) 3 gündən bir
- C) 5 gündən bir
- D) 7 gündən bir
- E) 10 gündən bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Hərbi nəqliyyat vasitələrinin uçotu qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı

75. Mülki müdafiə nə deməkdir?

- A) Dinc və müharibə dövrlərində mülki əhalinin müdafiəsi üçün həyata keçirilən tədbirlər sistemidir
- B) Dinc və müharibə dövrlərində əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir
- C) Dinc və müharibə dövrlərində ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir
- D) Dinc və müharibə dövrlərində istehsal və sosial təyinatlı obyektlərin dayanıqlığını təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir
- E) Dinc və müharibə dövrlərində dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə haqqında» Azərbaycan Respublikasının 420-IQ nömrəli qanunu

76. Mülki müdafiənin təşkil edilmə prinsipləri hansılardır?

- A) Ərazi, fərdi və kompleks yanaşma, kütləvilik və məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq, qarşılıqlı əlaqə
- B) Fərdi yanaşma, kütləvilik və məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq, qarşılıqlı əlaqə, kompleks yanaşma
- C) Kütləvilik, fərdi yanaşma, məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq, qarşılıqlı əlaqə, kompleks yanaşma
- D) Fərdi və kollektiv yanaşma, kütləvilik və məcburilik, hazırlıq, dərhal xəbərdarlıq, qarşılıqlı əlaqə
- E) Ərazi, fərqli və kompleks yanaşma, kütləvilik və məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq, qarşılıqlı əlaqə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə haqqında» Azərbaycan Respublikasının 420-IQ nömrəli qanunu

77. Fövqəladə hadisə nə deməkdir?

- A) Baş vermiş hər hansı böyük həcmli hadisə, texnoloji proseslərin pozulması və qəzalar nəticəsində yaranmış vəziyyət
- B) Ətraf mühitə əhəmiyyətli maddi itkilərin dəyməsi və qəzalar nəticəsində yaranmış vəziyyət
- C) Çoxlu insan tələfatına səbəb olan müəyyən ərazidə hadisələr, onların nəticələrinin aradan qaldırılması
- D) İnsan tələfatına (səhhətinə) və ətraf mühitə dəymiş əhəmiyyətli maddi itkilərə səbəb olan müəyyən ərazidə yaranmış vəziyyət
- E) İnsanların həyat şəraitinin pozulmasına, itkilərə səbəb olan hadisələr, onların nəticələrinin aradan qaldırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə haqqında» Azərbaycan Respublikasının 420-IQ nömrəli qanunu, «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

78. Mülki müdafiə həyəcan siqnalları hansılardır?

- A) Hamının diqqətinə, hava həyəcanı, hava həyəcanı keçdi, radiasiya təhlükəsi, kimya hücumu
- B) Hava həyəcanı, hava həyəcanı keçdi, radiasiya təhlükəsi, kimya hücumu, fövqəladə vəziyyət
- C) Hava həyəcanı, bakteroloji silah tətbiqi, radiasiya təhlükəsi, kimya hücumu
- D) Hamının diqqətinə, hava həyəcanı, hava həyəcanı keçdi, radiasiya təhlükəsi, nüvə təhlükəsi
- E) Hamının diqqətinə, hava həyəcanı, texnogen qəza, radiasiya təhlükəsi, kimya hücumu

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

79. Mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi neçə zonaya bölünür?

- A) 8
- B) 9
- C) 10
- D) 6
- E) 7

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiənin təmin edilməsi» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı

80. "Təbii fəlakətlər, istehsalat qəzaları və dağıntılar təhlükəsi yarandıqda yerinə yetirilən tədbirlər" obyektin MM (Mülki müdafiə) planının hansı bölməsidir?

- A) 2-ci
- B) 3-cü
- C) 4-cü
- D) 5-ci
- E) 1-ci

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

81. Cari il üçün Mülki müdafiə tədbirlər planının tərtib edilməsi ardıcılığını açıqlayın?

- A) Mərkəzi (Yerli) icra Hakimiyyətinin tədbirləri, rayon (regional) Fövqəladə hallar və Mülki Müdafiə şöbəsinin tədbirləri, obyektin tədbirləri bölməsi
- B) Rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin tədbirləri, Mərkəzi(Yerli) İcra hakimiyyətinin tədbirləri, obyektin tədbirləri
- C) Obyektin tədbirləri, Mərkəzi (Yerli) İcra hakimiyyətinin tədbirləri, rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin tədbirləri

D) Rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin tədbirləri, obyektin tədbirləri

E) Rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin tədbirləri, Mərkəzi (Yerli) Mərkəzi (Yerli) İcra hakimiyyətinin tədbirləri Mülki müdafiə kurslarının tədbirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

82. Fövqəladə hallar üzrə Komissiya sədrinin işçi qovluğunda hansı normativ hüquqi sənədlər olmalıdır?

A) "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin mülki müdafiə üzrə qərarları, Mərkəzi və Yerli İcra hakimiyyətinin rəhbərlərinin əmr və sərəncamları, Fövqəladə hallar Nazirliyinin təlimatları və rayon (regional) Fövqəladə hallar və Mülki Müdafiə şöbələrinin təşkilati göstərişləri, komissiyanın yaradılması haqqında əmr, üzvlər haqqında məlumat, telefon nömrələri

B) "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin Mülki müdafiə üzrə qərarları, Mərkəzi və Yerli İcra hakimiyyətinin rəhbərlərinin əmr və sərəncamları

C) CNazirlər Kabinetinin Mülki müdafiə üzrə qərarları, Mərkəzi və Yerli İcra hakimiyyətinin rəhbərlərinin əmr və sərəncamları, Fövqəladə hallar Nazirliyinin təlimatları və rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbələrinin təşkilati göstərişləri

D) "Mülki müdafiə haqqında Azərbaycan respublikasının qanunu", Nazirlər Kabinetinin Mülki müdafiə üzrə qərarları, Mərkəzi və Yerli İcra hakimiyyətinin rəhbərlərinin əmr və sərəncamları, Fövqəladə hallar Nazirliyinin təlimatları

E) Mülki müdafiə haqqında Azərbaycan respublikasının qanunu", Nazirlər Kabinetinin Mülki müdafiə üzrə qərarları, Mərkəzi və Yerli İcra hakimiyyətinin rəhbərlərinin əmr və sərəncamları, Fövqəladə hallar Nazirliyinin təlimatları və rayon (regional) Fövqəladə hallar və Mülki müdafiə şöbələrinin təşkilati göstərişləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

83. Mülki müdafiə işlərinə gündəlik rəhbərlik kimlər tərəfindən təşkil edilib həyata keçirilir?

A) Fövqəladə Hallar Komissiyası

B) Mülki müdafiə qərargahı

C) Mülki müdafiə rəhbəri

D) Mülki müdafiə mühəndisi

E) Mülki müdafiə qərargahı, Mülki müdafiə işçisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fövqəladə hallar Nazirliyinin təlimatı

84. Obyektin Mülki müdafiə rəhbərinin Fövqəladə hallar Nazirliyinin Mərkəzi Mülki müdafiə Kurslarında hazırlığı neçə ildən bir aparılır?

- A) 5-ildən bir
- B) 3-ildən bir
- C) Hər il
- D) 2 ildən bir
- E) Vəzifəyə təyin olunarkən

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiənin təmin edilməsi» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı

85. Qüvvə və vasitələrin tətbiqinə görə mülki müdafiə kəşfiyyatının növləri?

- A) Xüsusi və ümumi
- B) Yerüstü, hava,dəniz (çay)
- C) Yerüstü, yeraltı, hava
- D) Yerüstü, yeraltı, dəniz (çay)
- E) Hava,dəniz (çay), quru

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

86. Mülki müdafiənin təmin edilməsi barədə qərar hansıdır?

- A) 25.09.1993-ci il 193 sayılı
- B) 30.12.1997-ci il 420 sayılı
- C) 23.04.1992-ci il 239 sayılı
- D) 25.09.1998-ci il 193 sayılı
- E) 23.09.1998-ci il 240 sayılı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fövqəladə hallar və mülki müdafiə haqqında sənədlər toplusu, 2007

87. Baş verməsi sahələrinə görə Fövqəladə hadisələr necə təsnif olunur? Daha dəqiq cavabı göstərin.

- A) Tikintidə, nəqliyyatda, məişətdə, istehsalatda
- B) Metroda, qəsəbədə, kənddə, rayonda, idarədə
- C) Şəhərdə, məişətdə, istehsalatda
- D) Gəmidə, dənizdə, havada, kosmosda
- E) Tikintidə, nəqliyyatda, dənizdə, havada

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

88. Sülh dövründəki Fövqəladə hallar hansılardır? Daha dəqiq cavabı göstərin.

- A) Daşqınlar, marxallar, sellər, zəlzələlər
- B) Hidrosferin vəziyyəti, təbii, ekoloji, sosial, siyasi, iqtisadi
- C) Təbii, texnogen, ekoloji, sosial-siyasi
- D) Zəlzələlər, nəqliyyat, sənaye, təbi, ekoloji, sosial
- E) Təbii, ekoloji, sosial, siyasi, iqtisadi, nəqliyyat

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

89. Fövqəladə hadisələri təsnif edərkən tələf olunanların sayına görə necə xarakterizə olunur? Daha dəqiq cavabı qeyd edin.

- A) Yüngül, orta ağırlıqlı, ağır, katastrofik, böhranlı əvəzolunmaz
- B) Yüngül, respublika səviyyəli, katastrofik
- C) Şəhər miqyaslı, orta ağırlıqlı, ağır, çox ağır, katastrofik
- D) Yüngül, orta ağırlıqlı, respublika səviyyəli, katastrofik, böhranlı
- E) Yüngül, orta ağırlıqlı, ağır, çox ağır, katastrofik, böhranlı əvəzolunmaz

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov



90. Nəticələrin miqyasına görə Fövqəladə hadisələr necə təsnif olunur?

- A) Texnogen, təbii, obyekt miqyaslı, yerli, regional və qlobal fövqəladə hadisələr
- B) Respublika miqyaslı, yerli, regional və qlobal fövqəladə hadisələr
- C) Lokal, obyekt miqyaslı, yerli, regional və qlobal fövqəladə hadisələr
- D) Ölkə miqyaslı, lokal, obyekt miqyaslı, yerli, regional
- E) Şəhər miqyaslı, obyekt miqyaslı, yerli, regional

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

91. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında qərar hansıdır?

- A) 11.07.1997-ci il 239 sayılı
- B) 25.09.1998-ci il 193 sayılı
- C) 30.04.1992-ci il 239 sayılı
- D) 23.04.1992-ci il 239 sayılı
- E) 30.04.1998-ci il 193 sayılı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

92. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin iş rejimləri hansılardır?

- A) Gündəlik , yüksək hazırlıq və fövqəladə rejim
- B) Yüksək hazırlıq rejimi və fövqəladə rejim
- C) Gündəlik iş rejimi və fövqəladə rejim
- D) Adi iş rejimi, yüksək hazırlıq rejimi və fövqəladə rejim
- E) Gündəlik iş rejimi, yüksəldilmiş və fövqəladə rejim

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

93. Azərbaycan Respublikası Vahid Dövlət Sisteminin təyinatı nədən ibarətdir?

- A) Sığınacaqlarda, daldanacaqlarda əhalinin mühafizə olunmasında
- B) Müxtəlif xarakterli Fövqəladə hadisələrdən xəbərdarlıq və nəticələrinin aradan qaldırılmasından
- C) Texnikanın və MM qüvvələrini cəlbilə xilas etmə işlərinin aparılmasından
- D) İnsanların xilas edilməsi, sosial obyektlərin qorunması
- E) FH-dan xəbərdarlıq və mühafizə

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

94. Fövqəladə hallarda hansı dağıntı dərəcələri mövcuddur? Daha dəqiq cavabı qeyd edin.

- A) Zəif, orta, güclü, katastrofik
- B) Güclü, orta, zəif, daha güclü
- C) Zəif, güclü, orta, çox güclü
- D) Güclü, orta, zəif, lokal
- E) Tam, güclü, orta, zəif

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

95. Aşağıdakılardan hansı yerinə yetirdikləri vəzifələrinə görə mülki müdafiə dəstələri hesab edilir?

- A) Yüksək və ümumi hazırlıqlı
- B) Gündəlik hazırlıqlı
- C) Obyekt və ərazi qüvvələri
- D) Kimyəvi təhlükəli obyektlərdə ixtisaslaşdırılmış dəstələr
- E) Xidməti dəstələr və gündəlik hazırlıqlı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

96. Ümumi təyinatlı mülki müdafiə qüvvələri hansılardır?

- A) Yanğınsöndürmə, sanitar manqa
- B) Xilasetmə, sanitar manqa
- C) Yanğınsöndürmə, xilasetmə
- D) Sanitar manqa, xilasetmə
- E) Xilasetmə, qəza-bərpa

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

97. Fövqəladə hadisələri cəm halında hansı növlərə bölmək olar?

- A) Münaqişəli, münaqişəsiz
- B) Münaqişəli, təbii
- C) Münaqişəli, təbii, texnogen
- D) Hərbi, təbii, texnogen
- E) Münaqişəli, təbii, texnogen, hərbi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

98. Münaqişəli fəvqəladə hadisələr hansılardır?

- A) Gözlənilməz münaqişələr, təbii hadisələr
- B) Hərbi toqquşmalar, tuğyan edən cinayətkarlıq
- C) Müharibələr, istehsalat qəzaları
- D) Hərbi münaqişələr, tuğyan edən cinayətkarlıq
- E) Nüvə, kimyəvi və bakterioloji silahların tətbiq edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

99. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt imzalanıb?

- A) 30.12.1998-ci il
- B) 25.09.1998-ci il
- C) 30.12.1997-ci il
- D) 25.09.1997-ci il
- E) 25.04.1998-ci il

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

100. Naxçıvan Muxtar Respublikasında Mülki müdafiə sisteminə cavabdeh kimdir?

- A) Naxçıvan MR Muxtar Respublikası baş nazirinin müavini
- B) Naxçıvan Muxtar Respublikası Fövqəladə hallar komissiyasının sədri
- C) Naxçıvan MR Muxtar Respublikası baş naziri
- D) Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri
- E) Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

101. Fövqəladə Hallarda Dövlət sisteminin fəaliyyətinin birinci mərhələsi hansıdır?

- A) Fövqəladə hadisələrin proqnozlaşdırılması
- B) Fövqəladə hadisələrin xəbərdarlığı
- C) Fövqəladə hadisələrin qarşısının alınması
- D) Fövqəladə hadisələrin hazırlıq
- E) Fövqəladə hadisələrin təyin edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

102. Fövqəladə Hallarda Dövlət sisteminin fəaliyyətinin ikinci mərhələsi hansıdır?

- A) Fövqəladə hadisələrin hazırlıq
- B) Fövqəladə hadisələrin təyin edilməsi
- C) Fövqəladə hadisələrin xəbərdarlığı
- D) Fövqəladə hadisələrin proqnozlaşdırılması
- E) Fövqəladə Hallarda fəaliyyətə başlamaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

103. Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə mülki müdafiə sisteminə cavabdeh kimdir?

- A) Fövqəladə hallar komissiyasına
- B) Fövqəladə Hallar Nazirliyinə
- C) Baş nazirin müavininə
- D) Baş nazirə
- E) Müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

104. Fövqəladə Hallarda Dövlət sistemində üçüncü fəaliyyət rejimi hansıdır?

- A) Fövqəladə halların nəticələrinin aradan qaldırılması
- B) Fövqəladə hadisələrin hazırlıq
- C) Fövqəladə hadisələrin xəbərdarlığı
- D) Fövqəladə hadisələrin təyin edilməsi
- E) FH-da fəaliyyətə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

105. Aşağıdakılardan hansı Fövqəladə Hallarda Dövlət sisteminin üçüncü fəaliyyət rejiminə aiddir?

- A) Əhalini mühafizə etməklə yanaşı, ilk tibbi qaydalarını öyrətmək
- B) Əhalini xəbərdarlıq etmək
- C) Fövqəladə halların nəticələrinin aradan qaldırılması
- D) Yaralı insanlar arasında qarşılıqlı yardım aparmaq
- E) Yaralı insanları dərhal fəlakət baş vermiş yerlərdən uzaqlaşdırmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

106. Aşağıdakılardan hansı Fövqəladə Hallarda Dövlət sisteminin ikinci fəaliyyət rejiminə aiddir?

- A) Yüksək hazırlıq rejimi
- B) Gündəlik rejim
- C) Müvəqqəti rejim
- D) Daimi rejim
- E) Nəzarət rejimi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

107. Mülki müdafiə planınının 2 sayılı əlavəsi hansıdır?

- A) FH zamanı ehtimal olunan şərait, F/2
- B) Təbii fəlakətlərin, istehsalat qəzalarının xarakteristikası
- C) zəhərlənmə haqqında məlumatlar və qüvvələrin yeridilmə sxemi
- D) Fövqəladə hallar zamanı ehtimal olunan şərait, yarana biləcək vəziyyətin sxemi
- E) Fövqəladə hallar zamanı fəaliyyət və işçilərin təxliyə sxemi

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

108. Mülki müdafiə planları neçə ildən bir hazırlanır?

- A) 3

B) Hər il

C) 4

D) 5

E) Rəhbərlik dəyişdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

109. Obyektlərin Mülki müdafiə planlarının neçə əlavəsi olur?

A) 11

B) 10

C) 9

D) 8

E) 6

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

110. Mülki müdafiə planının 3-cü bölməsində nə əks etdirilir?

A) Kəşfiyyat, tibbi, nəqliyyat, maddi və metreoloji təminat, həyat təminatlı sistemlərin bərpası, qüvvə və vasitələrin idarə olunması

B) Tibbi, nəqliyyat, maddi və metreoloji təminat, həyat təminatlı sistemlərin bərpası, qüvvə və vasitələrin idarə olunması

C) Kəşfiyyat, tibbi, nəqliyyat, maddi təminat, həyat təminatlı sistemlərin bərpası, qüvvə və vasitələrin idarə olunması

D) Kəşfiyyat, tibbi, nəqliyyat, maddi və metreoloji təminat, həyat təminatlı sistemlərin bərpası

E) Kəşfiyyat, tibbi, nəqliyyat, maddi və metreoloji təminat, qüvvə və vasitələrin idarə olunması

Testin çətinlik dərəcəsi: orta

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

111. Mülki müdafiə planının 2-ci bölməsində hansı rejimlərdə yerinə yetiriləcək tədbirlər əks olunur?

- A) Yüksək hazırlıqlı rejim
- B) Gündəlik rejim, fəvqəladə rejim
- C) Yüksək hazırlıqlı rejim, gündəlik rejim
- D) Yüksək hazırlıqlı rejim, fəvqəladə rejim
- E) Fəvqəladə rejim

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fəvqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

112. Hansı müəssisələrdə Güclü təsirli zəhərləyici maddələrdən mühafizə planları tərtib olunur?

- A) Yanğın təhlükəli və kimyəvi obyektlərdə
- B) Güclü təsirli zəhərləyici maddələr istifadə edən obyektlərdə
- C) Güclü təsirli zəhərləyici maddələr istifadə -istehsal edən və yaxınlığında belə müəssisələr olan obyektlərdə
- D) Kimyəvi maddələrin daşınması ilə məşğul olan obyektlərdə
- E) Güclü təsirli zəhərləyici maddələr daşınma əməliyyatı aparan və yaşayış yerlərinə yaxın olan obyektlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fəvqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

113. Kimyəvi və güclü təsirli zəhərli maddələrdən mühafizə olmaq üçün hansı vasitələrdən istifadə olunur?

- A) Dərinin mühafizə vasitələri və radiasiya əleyhinə daldanacaqqlar
- B) Əleyhqazlar, xüsusi paltarlar və ya hermetik bağlanmış sığınacaqqlar
- C) Skafandr, xüsusi geyimlər və ya hermetik bağlanmış sadə radiasiya əleyhinə sığınacaqqlar
- D) Xüsusi əlcəklər, respiratorlar, sadə üstü açıq səngərlər
- E) Respiratorlar, pambıq tənzipli maskalar, tənzi sarğılar, üstü örtülmüş sığınacaqqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fəvqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

114. Hansı Güclü təsirli zəhərləyici maddələrdən mühafizə planının bölməsinə aiddir?

- A) İstifadə olunan Güclü təsirli zəhərləyici maddələr



- B) Obyektin təyinatı haqqında məlumatlar
- C) Coğrafi göstəricilər haqqında məlumatlar
- D) Qısa məlumat
- E) Ümumi məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

115. Hansı Güclü təsirli zəhərləyici maddələrdən mühafizə planının 1-ci bölməsinə aiddir?

- A) Müəssisədə istifadə olunan Güclü təsirli zəhərləyici maddələrin kimyəvi xüsusiyyətləri
- B) Müəssisədə istifadə olunan Güclü təsirli zəhərləyici maddələrin fiziki-kimyəvi xüsusiyyətləri
- C) Müəssisədə istifadə olunan Güclü təsirli zəhərləyici maddələrin fiziki xüsusiyyətləri
- D) Müəssisədə istifadə olunan Güclü təsirli zəhərləyici maddələrin vizual xüsusiyyətləri
- E) Müəssisədə istifadə olunan Güclü təsirli zəhərləyici maddələrin mexaniki xüsusiyyətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

116. Hansı Güclü təsirli zəhərləyici maddələrdən mühafizə planının 2-ci bölməsidir?

- A) Güclü təsirli zəhərləyici maddələrdən mühafizənin proqnozlaşdırılması tədbirləri
- B) Güclü təsirli zəhərləyici maddələrdən mühafizənin əsas tədbirləri, xilasetmənin təşkili
- C) Güclü təsirli zəhərləyici maddələrdən mühafizənin əsas tədbirləri, təxliyyə
- D) Güclü təsirli zəhərləyici maddələrdən mühafizənin əsas tədbirləri
- E) Güclü təsirli zəhərləyici maddələrdən mühafizənin əsas növlərinə aid tədbirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

117. Hansı Güclü təsirli zəhərləyici maddədən mühafizə planının 3-cü bölməsidir?

- A) İdarəetmənin təşkili
- B) Görülən tədbirlər

- C) Xəbərdarlığın təşkili
- D) Təxliyənin təşkili
- E) Xilasetmə işlərinin təşkili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: H. Ocaqov. Mülki müdafiə 2000-ci il, Fövqəladə Hallar Nazirliyinin. təlmatı, 2016

118. Mülki müdafiə üzrə yekun məlumat nə vaxt təqdim olunur?

- A) Hər rübün sonunda
- B) Hər ayın 25-dək
- C) Üç ildən bir
- D) Fövqəladə Hallar Nazirliyinin tələbinə əsasən
- E) Hər il dekabrın 25-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

119. Mülki müdafiə sistemində rabitənin növləri hansılardır?

- A) Mobil telefon, səyyar və naqilli
- B) Radio-telefon ( məftilli rabitə), səyyar və naqilli
- C) Radio-televizor, səyyar və naqilli telefon
- D) Radiostansiya, səyyar və naqilli telefon
- E) Çaparlar , səyyar və naqilli telefon

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

120. S-40 elektro sirenası hansı məsafədən eşidilir?

- A) 400-700 m
- B) 800-900 m
- C) 500-1000 m

D) 300-700 m

E) 100-900 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

121. P-164 cihazı nə üçündür?

A) Mərkəzləşdirilmiş xəbərdarlıq üçün

B) Mərkəzləşdirilmiş və lokal xəbərdarlıq üçün

C) lokal xəbərdarlıq üçün

D) Rəhbər heyətin xəbərdarlığı üçün

E) Əhalinin xəbərdarlığı üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

122. Hansı aparat elektrosirenləri distansiyadan qoşur?

A) P-64

B) P-164

C) P-132

D) P-104

E) P-264

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

123. Hansı aparat rəhbər heyətin mərkəzi çağırış dayağına aiddir?

A) P-64

B) P-104

C) P-132

D) P-164

E) P-264

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

124. Mülki müdafiə sistemində hansı radiostansiyalardan istifadə olunur?

A) „Anqara“, „Karat“, „Lon“ UKD, R-108, R-109

B) „Anqara“, „Karat“, „Lon“, R-106, R-108

C) „Anqara“, „Karat“, „Lon“, R-107, R-109

D) „Anqara“, „Kaset“, „Len“, R-108, R-109

E) „Ankara“, „Kainat“, „Lon“, R-108, R-109

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

125. Mövcud səsucaldanlar hansıdır?

A) 5, 10, 15 vatlq

B) 10, 25, 50 vatlq

C) 15, 20, 25 vatlq

D) 25, 30, 35 vatlq

E) 52, 35, 45 vatlq

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

126. Mülki müdafiə sistemində imitasiya nöqtələri nə deməkdir?

A) Təlim və məşqlərdə qəza-xilasetmə aparılacaq və nümayiş ediləcək elementlər üçün təyin edilmiş yer

B) Təlim və məşqlərdə işçilərin təxliyəsi və nümayiş ediləcək elementlər üçün yer

C) Təlim və məşqlərdə baxış nöqtələri və nümayiş ediləcək elementlər üçün yer

D) Təlim və məşqlərdə rəhbər heyətin yerləşdirilməsi üçün yer

E) Təlim və məşqlərdə qəza-xilasetmə aparılacaq işlər üçün yer

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

127. Obyektlərdə yaradılmış Mülki müdafiə qüvvələri ilə il ərzində neçə saat və hansı formada tədris aparılır?

- A) Cəmi 15 saat-5 saat nəzəri, 10 saat praktiki
- B) Cəmi 15 saat-8 saat nəzəri, 7 saat praktiki
- C) Cəmi 12 saat-6 saat nəzəri, 6 saat praktiki
- D) Cəmi 15 saat-6 saat nəzəri, 9 saat praktiki
- E) Cəmi 14 saat-6 saat nəzəri, 8 saat praktiki

Testin çətinlik dərəcəsi: asan

İstinad: H. Ocaqov. Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları.1998

128. Rəhbər heyətin tədris qrupunun rəhbəri kim olur?

- A) Föbvqəladə hallar komissiyasının sədri
- B) Mülki müdafiə qərargah rəisi
- C) Mülki müdafiə mütəxəssisi
- D) Obyekt rəhbəri
- E) Obyekt rəhbərinin müavini

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

129. Aşağıdakılardan hansı Azərbaycan Respublikası FHN MM-in əsas vəzifələrinə aid deyil?

- A) Fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi
- B) Sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə əhalinin vaxtında xəbərdar edilməsi
- C) Fövqəladə halların nəticələri aradan qaldırılarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi
- D) Mülki müdafiə tədbirlərini planlaşdırmaq, əhali və qeyri hökumət orqanları ilə əlaqə qurmaq, təxirəsalınmaz səngərlər, sığınacaqlar hazırlamaq

E) FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fəvqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

130. Mülki müdafiənin daşınar əmlakı hansılardır?

- A) Fərdi mühafizə vasitələri, cihaz, texnika, xüsusi əmlaklar, anbarlar
- B) Fərdi mühafizə vasitələri, cihaz, texnika, xüsusi əmlaklar
- C) Fərdi mühafizə vasitələri, cihaz, texnika, mühafizə qurğuları
- D) Şəxsi əmlaklar, sənədlər, qovluqlar
- E) Fərdi mühafizə vasitələri, cihaz, qovluq, sənədlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

131. Mülki müdafiənin daşınmaz əmlakı hansılardır?

- A) Sığınacaq, İdarəetmə məntəqəsi, sadə daldanacaqlar
- B) Sığınacaq, Radiasiya əleyhinə daldanacaq, sadə daldanacaqlar
- C) Xüsusi qurğular, Radiasiya əleyhinə daldanacaq, İdarəetmə məntəqəsi, sadə daldanacaqlar
- D) Sığınacaq, Radiasiya əleyhinə daldanacaq, İdarəetmə məntəqəsi, texnika
- E) Sığınacaq, RƏD, İdarəetmə məntəqəsi, sadə daldanacaqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

132. Rəhbər heyətin məşqi neçə vaxtdan bir keçirilir?

- A) Rübədə bir dəfə
- B) İldə iki dəfə
- C) Üç ildən bir
- D) İldə bir dəfə
- E) İki ildən bir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

133. Kompleks təlim neçə vaxtdan bir keçirilir?

- A) Üç ildən bir
- B) İki ildən bir
- C) Beş ildən bir
- D) İldə bir
- E) Dörd ildən bir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

134. Obyekt məşqi neçə vaxtdan bir keçirilir?

- A) Beş ildən bir
- B) Dörd ildən bir
- C) İki ildən bir
- D) İldə bir
- E) Üç ildən bir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

135. Hərbişdirilməmiş Mülki müdafiə qüvvələr ilə əməli məşq nə vaxt və neçə vaxtdan bir keçirilir?

- A) Kompleks təlimi vaxtı, 3 ildən bir
- B) Kompleks təlimi və obyekt məşqi keçiriləndə, 3 ildən bir
- C) Kompleks təlimi və obyekt məşqi keçiriləndə, 5 ildən bir
- D) Kompleks təlimi və obyekt məşqi keçiriləndə, hər il
- E) Kompleks təlimi və obyekt məşqi keçiriləndə, 4 ildən bir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

136. Hərbişdirilməmiş Mülki müdafiə qüvvələrilə xəbərdarlıq toplanış məşqi nə vaxt və neçə dəfə keçirilir?

- A) Hər rübdə
- B) İldə bir dəfə, ikinci yarımillikdə
- C) İldə bir dəfə, birinci yarımillikdə
- D) İldə iki dəfə, birinci və ikinci yarımillikdə
- E) İldə dörd dəfə, birinci və ikinci yarımillikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

137. II qrup Mülki müdafiə əmlakı kimlər üçün nəzərdə tutulub?

- A) Rəhbər heyət
- B) Bütün işçilər
- C) İşləməyən əhali
- D) Qocalar və xəstələr
- E) Qadınlar və uşaqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

138. Ümumdünya Mülki müdafiə günü“nün tarixi nə vaxtdan başlayır?

- A) 1925 il
- B) 1945 il
- C) 1935 il
- D) 1931 il
- E) 1932 il

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov



139. Büynəlxalq Mülki müdafiə təşkilatının baş məclisi nə vaxtdan 1 martı „Ümumdünya Mülki Müdafiə günü“nü qeyd edir?

- A) 1945 il
- B) 1932 il
- C) 1965 il
- D) 1975 il
- E) 1972 il

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

140. Mülki müdafiə kurslarının hansı planları olur?

- A) İllik və perspektiv
- B) Rüblük və illik
- C) İllik və aylıq
- D) Aylıq, rüblük və illik
- E) İllik

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

141. Obyekt Fövqəladə hallar komissiyasının sədri Mülki müdafiə kurslarında neçə ildən bir hazırlanır?

- A) 6
- B) 2
- C) 3
- D) 5
- E) 4

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

142. I qrup Mülki müdafiə əmlakı kimlər üçün nəzərdə tutulub?

- A) Rəhbər heyət
- B) Bütün insanlar
- C) İşləyənlər üçün
- D) Qocalar və xəstələr
- E) Qadınlar və uşaqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

143. Fərdi mühafizə vasitələrinin paylama məntəqəsinə aid olan vəzifələr hansılardır?

- A) Məntəqə rəisi, boşaldıcı, seçici, paylayıcı, istifadəyə hazırlayan, texniki yoxlayıcı
- B) Məntəqə rəisi, yükləyici-boşaldıcı, seçici, paylayıcı, yoxlayıcı
- C) Məntəqə rəisi, yükləyici-boşaldıcı, seçici, paylayıcı, istifadəyə hazırlayan,
- D) Məntəqə rəisi, yükləyici-boşaldıcı, seçici, paylayıcı, istifadəyə hazırlayan, texniki yoxlayıcı
- E) Məntəqə rəisi, yükləyici-boşaldıcı, paylayıcı, istifadəyə hazırlayan, texniki yoxlayıcı

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

144. Mülki müdafiə qüvvələrinə cəlb olunmayan işçilərlə il ərzində neçə saat tədris keçirilir?

- A) 7 saat
- B) 12 saat
- C) 8 saat
- D) 10 saat
- E) 15 saat

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

145. Radiasiya kimya müşahidə postu neçə nəfərdən və kimlərdən ibarət olur?

- A) 2 nəfər, rəis və 1 müşahidəçidən
- B) 3 nəfər, rəis və 2 yoxlayıcı
- C) 3 nəfər, rəis və 1 müşahidəçidən və yoxlayıcı
- D) 3 nəfər, rəis və 2 müşahidəçidən
- E) 4 nəfər, rəis, 1 müşahidəçidən və 2 yoxlayıcı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

146. Səhra şəraitində hansı rabitə vasitələrindən istifadə olunur?

- A) P-103M telefon kommutatoru, TA-59 telefon aparatı, P-254 (P255) səhra kabeli
- B) P-163M telefon kommutatoru, TA-57 telefon aparatı, P-264 (P275) səhra kabeli
- C) P-193M telefon kommutatoru, TA-10 telefon aparatı, P-274 (P275) səhra kabeli
- D) P-193M telefon kommutatoru, TA-57 telefon aparatı, P-274 (P275) səhra kabeli
- E) P-183M telefon kommutatoru, TA-59 telefon aparatı, P-270 (P271) səhra kabeli

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

147. Aşağıdakılardan hansı mərkəzi çağırış dayağıdır, obyektlərdə qoşulur?

- A) MÇD-30/50
- B) MÇD-40/60
- C) MÇD-20/40
- D) MÇD-35/45
- E) MÇD-30/60

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

148. Sülh və müharibə dövrlərində „Azərbaycan Respublikasının əhalisinin köçürülməsi haqqında Əsasnaməsi“ Nazirlər Kabinetinin hansı qərarı ilə qüvvəyə minib?

- A) № 138; 06.08.1998-cü il

- B) № 438; 06.08.1993-cü il
- C) № 238; 08.08.1995-cü il
- D) № 538; 06.08.1996-cü il
- E) № 408; 06.08.1997-cü il

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

149. Sığınacaq və Radiasiya əleyhinə daldanacaq xidmət manqası neçə nəfərdən ibarət olur?

- A) 7-10 nəfər
- B) 8-9 nəfər
- C) 5-10 nəfər
- D) 7-9 nəfər
- E) 6-15 nəfər

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

150. Azərbaycan Respublikasının ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri haqqında Nazirlər Kabinetinin qərarı hansıdır?

- A) № 138; 06.08.1998-cü il
- B) № 76; 11.07.1997-ci il
- C) № 238; 08.08.1995-cü il
- D) № 538; 06.08.1996-cü il
- E) № 408; 06.08.1997-cü il

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

151. Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiqlənib?

- A) 06.08.1998-cü il
- B) 08.06.2004-cü il

- C) 08.08.1995-cü il
- D) 06.08.1996-cü il
- E) 06.08.1997-cü il

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

152. İdarəetmə məntəqəsinin növbətçi qrupunun vəzifəsi nədən ibarətdir?

- A) Məlumatların toplanması, ilkin analizi, ümumiləşdirilməsi, xəritədə əksi, iş jurnallarında məlumatların qeydi
- B) Məlumatların toplanması, ilkin analizi, xəritədə əksi, rəhbərin əmrinin icraçılara çatdırılması, iş jurnallarında məlumatların qeydi, rəhbərə məlumatların təqdimi
- C) Məlumatların ilkin analizi, ümumiləşdirilməsi, xəritədə əksi, rəhbərin əmrinin icraçılara çatdırılması, iş jurnallarında məlumatların qeydi
- D) Məlumatların toplanması, ilkin analizi, ümumiləşdirilməsi, rəhbərin əmrinin icraçılara çatdırılması, iş jurnallarında məlumatların qeydi, rəhbərə məlumatların təqdimi
- E) Məlumatların toplanması, ilkin analizi, ümumiləşdirilməsi, xəritədə əksi, rəhbərin əmrinin icraçılara çatdırılması, iş jurnallarında məlumatların qeydi, rəhbərə məlumatların təqdimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

153. İdarəetmə məntəqəsi nə deməkdir? Daha dəqiq cavabı göstərin.

- A) Fövqəladə hallarda idarəedici heyətin yerləşməsi üçün nəzərdə tutulmuş, texnika və rabitə vasitələri ilə təchiz olunmuş otaq və ya nəqliyyat vasitəsidir
- B) Fövqəladə hallarda rəisin yerləşməsi üçün nəzərdə tutulmuş, texnika və rabitə vasitələri ilə təchiz olunmuş otaq və ya nəqliyyat vasitəsidir
- C) Fövqəladə hallarda idarəedici heyətin yerləşməsi üçün nəzərdə tutulmuş, texnika və rabitə vasitələri ilə təchiz olunmuş otaqdır
- D) Fövqəladə hallarda idarəedici heyətin yerləşməsi üçün nəzərdə tutulmuş, texnika və rabitə vasitələri ilə təchiz olunmuş nəqliyyat vasitəsidir
- E) Fövqəladə hallarda idarə rəisinin yerləşməsi üçün nəzərdə tutulmuş otaq və ya nəqliyyat vasitəsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

154. Təsərrüfat obyektlərində Mülki müdafiəyə rəhbərliyi kim edir?

- A) Mülki müdafiə qərargah rəisi
- B) Fövqəladə hallar komissiyasının sədri
- C) Obyektin Mülki müdafiə rəhbəri
- D) Rayon İcra hakimiyyəti
- E) Fövqəladə Hallar Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

155. Mülki müdafiə xidmətləri hansılardır? Daha dəqiq cavabı göstərin.

- A) Rabitə, tibb, sığınacaq-daldanacaq, ərzaq və paltarlarla təchizat, heyvan və bitkilərin mühafizəsi, ictimai asayişin mühafizəsi, yanğından mühafizə
- B) Rabitə, tibb, sığınacaq-daldanacaq, ərzaq və paltarlarla təchizat, ictimai asayişin mühafizəsi, yanğından mühafizə
- C) Rabitə, tibb, sığınacaq-daldanacaq, heyvan və bitkilərin mühafizəsi, ictimai asayişin mühafizəsi, yanğından mühafizə
- D) Rabitə, tibb, ərzaq və paltarlarla təchizat, heyvan və bitkilərin mühafizəsi, ictimai asayişin mühafizəsi, yanğından mühafizə
- E) Rabitə, sığınacaq-daldanacaq, ərzaq və paltarlarla təchizat, heyvan və bitkilərin mühafizəsi, ictimai asayişin mühafizəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

156. İdarəetmə məntəqəsində çalışan şəxslərin ümumi sayı əsasən neçə nəfər olur və hər adama neçə metr<sup>2</sup> sahə nəzərdə tutulur?

- A) 15 nəfər, hər adama 3 metr<sup>2</sup>
- B) 10 nəfər, hər adama 2 metr<sup>2</sup>
- C) 25 nəfər, hər adama 3,5 metr<sup>2</sup>
- D) 25 nəfər, hər adama 1,8 metr<sup>2</sup>
- E) 8 nəfər, hər adama 5 metr<sup>2</sup>

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Mülki müdafiə» Bakı-2000-ci il, H.Ocaqov

157. Hansı hadisələr ancaq yaşayış məntəqəsinin, şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində baş verir?

- A) Milli miqyaslı hadisələr
- B) Obyekt miqyaslı hadisələr
- C) Qlobal miqyaslı hadisələr
- D) Yerli miqyaslı hadisələr
- E) Lokal miqyaslı hadisələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2000, H.Ocaqov

158. Hansı hadisələr bir neçə sənaye və kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətrafılarında baş verir?

- A) Lokal miqyaslı hadisələr
- B) Qlobal miqyaslı hadisələr
- C) Milli miqyaslı hadisələr
- D) Obyekt miqyaslı hadisələr
- E) Regional miqyaslı hadisələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2000, H.Ocaqov

159. Hansı fəvqəl vəziyyət respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir?

- A) Milli miqyaslı hadisələr
- B) Obyekt miqyaslı hadisələr
- C) Yerli miqyaslı hadisələr
- D) Regional miqyaslı hadisələr

E) Qlobal miqyaslı hadisələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

160. Hansı fəvqəl vəziyyət ölkənin ərazisindən kənarında və ya qonşu dövlətlərin ərazilərində baş verən hadisələrə deyilir

A) Obyekt miqyaslı hadisələr

B) Regional miqyaslı hadisələr

C) Milli miqyaslı hadisələr

D) Qlobal miqyaslı hadisələr

E) Lokal miqyaslı hadisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

161. Təsir dairəsindən əlavə, fəvqəladə hallar neçə yerə ayrılır?

A) 1

B) 2

C) 3

D) 4

E) 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

162. Baş vermə sahələrinə görə fəvqəladə halların neçə növü var?

A) 1

B) 2

C) 3

D) 4

E) 5



Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

163. Aşağıdakılardan hansı sülh dövründə baş verə biləcək fövqəladə hallara aiddir?

- A) Geofiziki fövqəladə hallar
- B) Texnogen xarakterli fövqəladə hallar
- C) Nəqliyyatda baş verən qəzalar
- D) Metroloji xarakterli fövqəladə hallar
- E) Sənaye müəssisələrində baş verə biləcək qəzalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

164. Təbii və Texnogen xarakterli fövqəladə hadisələr hansı xarakterli fövqəladə hallara aid etmək olar?

- A) Müharibə dövründə baş verə biləcək FH
- B) Ekoloji dövrdə baş verə biləcək FH
- C) Sülh dövründə baş verə biləcək FH
- D) Texnoloji proseslərin inkişafı dövründə baş verə biləcək FH
- E) Yeni texnologiyaların inkişafı zamanı FH

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

165. Ekoloji və Sosial-siyasi xarakterli fövqəladə hadisələr hansı xarakterli fövqəladə hallara aid etmək olar?

- A) Geofiziki fövqəladə hallar
- B) Yeni texnologiyaların inkişafı zamanı FH
- C) Aqrmetroloji fövqəladə hallar
- D) Sülh dövründə baş verə biləcək FH
- E) Cəmiyyətin kriminallaşması zamanı FH

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

166. Aşağıdakılardan hansı müharibə dövründə baş verə biləcək fövqəladə hallara aiddir?

- A) Sosial-siyasi xarakterli fövqəladə hallar
- B) Təbii xarakterli fövqəladə hallar
- C) Ekoloji xarakterli fövqəladə hallar
- D) Texnogen xarakterli fövqəladə hallar
- E) Nüvə partlayışı zamanı fövqəladə hallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

167. Kimyəvi və bioloji silahın tətbiq edilməsi zamanı hansı fövqəladə hal yaranır?

- A) Sosial-siyasi xarakterli FH
- B) Ekoloji xarakterli FH
- C) Texnogen xarakterli FH
- D) Müharibə dövründə baş verə biləcək FH
- E) Sülh dövründə texnoloji prosesin pozulması zamanı yaranan FH

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

168. Müharibə dövründə fövqəladə halların neçə növü var?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

169. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri hansı ardıcılıqla təşkil edilir?

- A) Fövqəladə halların nəticələrinin aradan qaldırılması və planlaşdırılması
- B) Fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s.təyin etmək üçün kəşfiyyatın təşkili
- C) Ərazi-istehsalat prinsipi üzrə tədbirlərin yerinə yetirilməsi
- D) MM tədbirlərinin planlaşdırılması və kənd təsərrüfatı obyektlərinin müdafiəsi
- E) MM-nin xüsusi tədbirlərini yerinə yetirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

170. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə bilavasitə kim rəhbərlik edir və məsuliyyət daşıyır

- A) Azərbaycan Respublikasının Milli Məclisi
- B) Azərbaycan Respublikasının FH naziri
- C) Azərbaycan Respublikasının Prezidenti
- D) Azərbaycan Respublikasının Baş Naziri
- E) Azərbaycan Respublikasının İcra hakimiyyəti orqanları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

171. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinə bilavasitə kim rəhbərlik edir?

- A) Respublikanın Fövqəladə Hallar Nazirliyi
- B) Respublikanın Müdafiə Nazirliyi
- C) Respublikanın Daxili İşlər Nazirliyi
- D) Respublikanın Ədliyyə Nazirliyi
- E) Respublikanın İcra hakimiyyəti orqanları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

172. Obyektlərdə mülki müdafiənin təşkil edilməsinə bilavasitə kim rəhbərlik edir?

- A) Fövqəladə hallar nazirliyinin əməkdaşları
- B) Obyekt rəhbəri
- C) İcra hakimiyyəti orqanlarının əməkdaşları
- D) Mülki müdafiə qərargahının rəisi
- E) Mülki müdafiə qoşunlarının komandirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

173. Obyektlərdə Mülki müdafiə hansı səbəblə yaradılır?

- A) Mülki müdafiə rəhbərinin əmrini icra etmək
- B) Mülki müdafiə tədbirlərini yerinə yetirmək
- C) Obyektin fəvqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq
- D) Təsərrüfat obyektlərində mülki müdafiə məsələlərini həll etmək
- E) Mülki müdafiə qüvvələrinin fəaliyyətini izləmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

174. Ərazi və sahə orqanları tərəfindən yaradılan hansı dəstələr bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir?

- A) Xilasetmə və xüsusi mülki dəstələri
- B) Ümumi və xüsusi təyinatlı mülki müdafiə dəstələri
- C) Ştatlı xüsusi təyinatlı və rabitə dəstələri
- D) Kəşfiyyat və rabitə dəstələri
- E) Energetika və qəza dəstələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

175. Aşağıdakılardan hansı kəşfiyyat qrupunun tərkibinə aiddir??

- A) Kəşfiyyat komandiri, 4 nəfərlik rabitə və bir neçə kəşfiyyat manqası
- B) Kəşfiyyat komandiri, 2 nəfərlik rabitə və bir neçə kəşfiyyat manqası
- C) Kəşfiyyat komandiri, 5 nəfərlik rabitə və bir neçə kəşfiyyat manqası
- D) Kəşfiyyat komandiri, 3 nəfərlik rabitə və bir neçə kəşfiyyat manqası
- E) Kəşfiyyat komandiri, 1 nəfərlik rabitə və bir neçə kəşfiyyat manqası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

176. Xilasedici dəstə bir iş növbəsi ərzində hansı işləri görə bilər?

- A) Zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-300 m məsafəyə daşımaq
- B) Zədələnmiş 200-1000 nəfər adamı zədələnmə ocağından çıxarıb 350-400 m məsafəyə daşımaq
- C) Zədələnmiş 400-800 nəfər adamı zədələnmə ocağından çıxarıb 150-200 m məsafəyə daşımaq
- D) Zədələnmiş 500-1100 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-450 m məsafəyə daşımaq
- E) Zədələnmiş 300-900 nəfər adamı zədələnmə ocağından çıxarıb 270-420 m məsafəyə daşımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

177. Mülki müdafiə dəstələri tabeliyinə görə hansı dəstələrə bölünür?

- A) Ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri
- B) Ümumi məqsədli mülki müdafiə dəstələri və hərbişmiş dəstələr
- C) Hərbişmiş xüsusi dəstələr və ərazi xilas etmə dəstələri
- D) Ərazi xilasetmə dəstələri və mülki müdafiə dəstələri
- E) Qəza xilasetmə dəstələri və ərazi dəstələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

178. Tibb müəssisələrinin bazası əsasında yaradılmış xidmət rəisi vəzifəsini kim icra edir?

- A) Rayonun baş həkimi

- B) Rayonun baş iqtisadçısı
- C) Rayonun baş terapevti
- D) Rayonun rabitə rəisi
- E) Ryonun icra hakimiyyəti orqanlarından biri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

179. Heyvanları və bitkiləri mühafizə xidməti hansı bazanın əsasında təşkil edilir?

- A) Baytarlıq və aqronomiya idarələrin bazalarında
- B) Baytarlıq və rabitə idarələrin bazalarında
- C) Aqronom və kənd təsərrüfatı mütəxəssislərdən
- D) Baytarlıq və baş həkim komandasından
- E) Rayon istehlak xidməti və aqronomiya idarələrindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

180. Mühəndis xidməti hansı bazada yaradılır?

- A) Rabitə idarələrinin bazası əsasında
- B) Avtomobil idarələrinin bazası əsasında
- C) Tikinti təşkilatlarının bazası əsasında
- D) Kənd təsərrüfatı idarələrinin bazasında
- E) Komunal təsərrüfatı təşkilatlarının bazasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

181. Avtomobil nəqliyyatı xidməti hansı bazada yaradılır?

- A) Rabitə bazası əsasında
- B) Avtomobil təsərrüfatlarında və ya yol idarələrinin bazasında

C) Respublika istehlak təşkilatlarında və ticarət bazasında

D) Yanğın söndürmə idarələrinin bazasında

E) Mühəndis dəstələrinin bazasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

182. Təbii fəalkətlərin, qəzaların növündən və konkret vəziyyətdən asılı olaraq hansı xəbərdarlıq signalından sonra MM qərargahı tərəfindən məlumat və ya göstəriş verilir?

A) "Hava həyacanı sovuşdu"

B) "Hava həyacanı"

C) "Hamının diqqətinə"

D) "Radiasiya təhlükəsi"

E) "Kimya həyacanı"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

183. Düşmənin hava basqını zamanı hansı xəbərdaredici signal verilir?

A) "Hava həyacanı"

B) "Hava həyacanı sovuşdu"

C) "Kimya həyacanı"

D) "Radiasiya təhlükəsi"

E) "Hamının diqqətinə"

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

184. Kimyəvi və bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud bakterioloji zəhərlənmələr aşkar edildikdə əhaliyə hansı xəbərdaredici signal verilir?

A) "Radiasiya təhlükəsi"

B) "Hava həyacanı"

- C) "Hava h yacanı sovuşdu"
- D) "Hamının diqq tin "
- E) "Kimya h yacanı"

Testin  etinlik d r c si: asan

İstinad: M lki m dafiy , Bakı-2010, H.Ocaqov

185.  razid  radioaktiv z h rl nm  aşkar edildikd  v  ya bel  z h rl nm   n geci 1 saat  rzində g zl nildikd ,  haliy  hansı x b rdaredici siqnal verilir?

- A) "Hamının diqq tin "
- B) "Hava h yacanı sovuşdu"
- C) "Hava h yacanı"
- D) "Radiasiya t hl k si"
- E) "Kimya h yacanı"

Testin  etinlik d r c si: asan

İstinad: M lki m dafiy , Bakı-2010, H.Ocaqov

186. Xilasedici d st  nec  komandadan ibar t olmalıdır?

- A) 2-3 komanda
- B) 1-3 komanda
- C) 2-4 komanda
- D) 1-2 komanda
- E) 3-5 komanda

Testin  etinlik d r c si: orta

İstinad: M lki m dafiy , Bakı-2010, H.Ocaqov

187. Z r rsizl şdirici komanda bir iş n vb sində ne  m<sup>2</sup> sah ni deqazasiya ed  bil r?

- A) 250-400 min m<sup>2</sup>
- B) 300-500 min m<sup>2</sup>
- C) 450-650 min m<sup>2</sup>



D) 550-800 min m<sup>2</sup>

E) 350-600 min m<sup>2</sup>

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

188. Xilasedici dəstə nə üçün nəzərdə tutulub?

A) Zədələnmiş insanları qorumaq, mühafizə etmək, su və yeməklə təmin etmək

B) Zədələnmiş insanları axtarmaq, uçuqunlar altından çıxarmaq və həkimə qədər tibbi yardım göstərmək

C) Zədələnmiş insanları nühafizə etmək, onlar haqqında axtarışlar təşkil etmək və binalardan çıxarmaq

D) Zədələnmiş insanlar haqqında kəşfiyyat məlumatları toplamaq, onlara ilkin yardım göstərmək və su ilə təmin etmək

E) Zədələnmiş insanları sorğu-suala tutmaq, ilkin tibbi yardım etmək və zədələnmiş ərazidən çıxarmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

189. Aşağıdakılardan hansı kəşfiyyat qrupunun vəzifəsinə aid deyil?

A) Zədələnmə ocağının hüdudlarını bilməli

B) Dağıntıların xarakterini və miqyası haqqında bilməli

C) Radiasiyanın səviyyələri haqqında məlumatlı olmalı

D) Zədələnmiş insanları mühafizə etməli

E) Bakterioloji vasitələrin növünü müəyyən etməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

190. Aşağıdakılardan hansı kəşfiyyat qrupunun vəzifəsinə aiddir

A) Zədələnmiş insanları nühafizə etmək, onlar haqqında axtarışlar təşkil etmək və binalardan çıxarmaq

B) Xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı olan sexlərdə sanitar-gigiyena işlərini təyin etmək

C) Əhali arasında yayılmış yoluxucu xəstəlikləri nəzərdə saxlamaq

- D) Kənd təsərrüfatı heyvanlarında baş qaldıra biləcək yoluxucu xəstəliklər haqqında məlumat toplamaq  
E) Zəhərləyici maddələrin növünü müəyyən etməli

Testin çətinlik dərəcəsi: asan

İstinad: Mülki müdafiə, Bakı-2010, H.Ocaqov

191. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi  
B) Əməyin mühafizəsi şöbəsinin rəisi  
C) Sahə və ya işin rəhbəri  
D) Həmkarlar ittifaqı komitəsinin sədri  
E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

192. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında  
B) İşçinin göndərildiyi sahədə  
C) Həmkarlar ittifaqı komitəsində  
D) Əməyin mühafizəsi otağında  
E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

193. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat  
B) İlkin təlimat  
C) Növbədən kənar təlimat  
D) Birdəfəlik təlimat

E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

194. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənəknar
- B) İlkin, vaxtaşırı, növbədənəknar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənəknar
- D) Giriş, vaxtaşırı və növbədənəknar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənəknar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

195. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

196. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır

E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

197. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

A) Kimyəvi, bioloji və psixofizioloji

B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

C) Bioloji və psixofizioloji

D) Fiziki və kimyəvi və psixofizioloji

E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

198. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

A) İki ildə bir dəfədən az olmayaraq

B) Dörd ildə bir dəfədən az olmayaraq

C) Üç ildə bir dəfədən az olmayaraq

D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

199. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

200. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

201. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

202. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

203. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) Işıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

204. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

205. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

206. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

207. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

208. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

209. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

210. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

211. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin



İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

212. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşi dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşi davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

213. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

214. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

215. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

216. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

217. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

218. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

219. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

220. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

221. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

222. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

223. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proyektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

224. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

225. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pülləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

226. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

227. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

228. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999